

## Karbon qazının qaz-kondensat sistemlərinin faza çevrilmələrinə və retroqrad kondensatın dispersləşdirilməsinə təsirinin tədqiqi

N.N. Həmidov, t.e.n.

"Neftqazelmitadqıatlığı" İnstitutu

**Acar sözleri:** retroqrad kondensat, qaz-kondensat sistemi, kondensat buxarlanması, bohran parametrlər, kondensasiya təzyiqi, karbon qazı, eksperiment.

**DOI.10.37474/0365-8554/2021-4-17-22**

e-mail: natiq.hamidov@socar.az

**Исследование влияния углекислого газа на фазовые превращения газоконденсатных систем и диспергирование ретроградного конденсата**

Н.Н. Гамидов, к.т.н.  
НИПИнефтегаз

**Ключевые слова:** ретроградный конденсат, газоконденсатная система, испарение конденсата, критические параметры, давление начала конденсации, углекислый газ, эксперимент.


Изучено влияние углекислого газа на фазовые превращения природных газоконденсатных систем, определена его роль в испарении ретроградного конденсата, выпавшего в пласти вследствие снижения давления в период процесса разработки. На основе экспериментов, проведенных по специальной методологии в бомбе pVT, раскрыта сущность различного влияния количества углекислого газа в составе газоконденсатной смеси на физико-химические термодинамические параметры системы в зависимости от температурного интервала.

В результате экспериментов определено, что с увеличением количества углекислого газа в составе газоконденсатной смеси увеличивается количество диспергированного конденсата в газовой фазе. Кроме этого, увеличение количества  $\text{CO}_2$  в газовой фазе приводит также к увеличению количества газа, растворимого в единичном объеме конденсата.

Показано, что влияние углекислого газа на давление ретроградной конденсации газоконденсатных систем не может быть однозначно оценено. Давление ретроградной конденсации таких смесей может быть различным в разных температурных диапазонах за счет изменения свойств, критических параметров самой системы.

**Studying the impact of carbon dioxide on phase transitions of gas-condensate systems and dispersion of retrograde condensate**

N.N. Hamidov, Cand. in Tech. Sc.  
"Oil-Gas Scientific Research Project" Institute



**Keywords:** retrograde condensate, gas-condensate system, condensate evaporation, critical parameters, dew point pressure, carbon dioxide, experiment.

The paper studies the effect of carbon dioxide on the phase transitions within gas-condensate systems and defines its role on the evaporation of retrograde condensate isolated in formation due to the decreasing pressure during development process. Based on the experiments carried out by special methodology in pVT bomb, the essence of various impact of carbon dioxide amount in the content of gas-condensate mixture on the physico-chemical and thermo-dynamic parameters of the system depending on the temperature interval revealed.

As a result of experiments, it was defined that the increase of carbon dioxide within gas-condensate mixture raises the content of dispersed condensate in gas phase. Moreover, the increase of  $\text{CO}_2$  in gas phase leads to the growth of gas amount dissolved in a unit volume of condensate as well.

It is shown that the effect of carbon dioxide on the pressure of retrograde condensation within gas-condensate system cannot be definitely estimated. The pressure of retrograde condensation within such mixtures may be different in various temperature diapasons due to the change of the features and critical parameters of the system.

Qaz-kondensat yataqlarının tükənmə rejimində istismarı lay təzyiqinin azalması və maye komponentlərin fizikalı qaz halında olan sistemdən tədriseçən aylıraq layda çökəmisi ilə nəticələrdir. Layın digər hissələri ilə müqayisədə quydubı zonada çökəmşək maye komponentlərin cəxalmasında daha sürtənləşən baş verir. Başqa sözü, təzyiqin daha təz düşməsi nəticəsində retrograd kondensasiya quydubı zonada başlayır və quyu ətrafında rəsul formada kondensat yığılmamasına səbəb olur. İlkən andə kiçik dameşərlər şəkildə çökən maye karbohidrogen hissəcikləri kiçik ölçülü boşluqlar və əlaqəsiz məsəmələrdə tixanır. Bu zaman ka-pillyar kanalı diametri kiçiliyi və qazın göre nüümə faza keçiriciliyi azalır. Çökəmşək kondensat kütüsləri radial olaraq bütün iştigəmatlıra yığıldıqdan quyu ətrafında kondensat halqası yaranır və zəməndən asılı olaraq böyüyür. Yalnız kondensatla doyma kritik həddə çatıldığında quydubı zonada yaranan təzyiqlər ərqi kifayət etdiyində bu maye halqası hərəkətə görə və quyuğa doğru iştigəmatlanır. Quyu daşın olən kondensat quyu lüləsində hidrostatik təzyiqi artırır. Beləliklə, lay quydubı-quyuqazlı təzyiqlər arasında baş verən sərtili dayışmalar quyunun işini çatınladırıv və kaskin pulsasiyaların yaranmasına səbəb olur. Lay enerjisi quydubı zonaya yığılan kondensat halqasını quyuğa doğru sıxışdırıma və quyu lüləsinə daxil olmuş kondensatın yaratdığı hidrostatik təzyiqi dəfə etməyə kifayət etməyində halda isə quyu tam dayanır.

Qaz-kondensat yataqlarının tükənmə rejimində istismarı zamanı quydubı zonada bəzi fiziki və hidrodinamik proseslər quydubı zonanın dağılmamasına, avadanlıqların sıradan çıxmamasına, iqtisadi fəsədlər, həmçinin ciddi isteğhsalat təhlükələrinin yaranmasına səbəb olıb.

#### Tədqiqatın məhiyyəti

Problemin məhiyyəti dəyərləndirmək üçün bu sahədə aparılan bir sərclə-tədqiqat işləri təhlil edilmişdir. Ümumiyyətə, qaz-kondensat quyuqlarının məhsuldarlığını artırmaq quydubı zonanın müxtəlif tərkibli qazlarda işlənməsi dəha səmərəli hesab edilir [1–3]. Üsulun məhiyyəti quydubı zonada çökəmşək karbohidrogen kondensatın müxtəlif tərkibli qazlarda buxarlandırılmasına əsaslanır. Aparılan tədqiqatlarla gərə, bu təsulən tətbiqi vəsaitləsi təsir okeyptinə xassəsindən, işi agentinə həcmi və tərkibindən asılı olaraq 10–20 % səmərələdə etmək olar. Əlavə olaraq quyunun qaz və kondensat hasilatını artırmaqla onun stabil istismar dovründə 1–2 il müddətinə artırmaq

mümkündür.

Təqdim olunan işdə quydubı zonanın, tərkibində karbon 4-oksid olan töbii qaz qarışıqları ilə işlənilməsi nəzəri və eksperimental tədqiqatlar vasitəsilə araşdırılmış, karbon qazının ( $\text{CO}_2$ ) qaz-kondensat sistemlərinin faza münasibətləri və retrograd kondensatın disperslaşması təsiri öyrənilmişdir.

Məlumudur ki, qaz-kondensat yataqlarında ən çox rast gəlinən qeyri-karbohidrogen quzlardan biri da karbon-4-oksid quzudur. Yataqlardan görtülmüş qaz nümunələrinin xromatoqrafik analizləriə asasən, bu qazın miqdardı yataqların formalaşma şəraitindən və digər amillərin təsirindən asılı olaraq 80 %-ə (Rusyanın "Semividovskoe" yaşayışında  $\text{CO}_2$ -nin miqdardı 79,79 %) qədər olur. Lakin demək olar ki, bütün qaz-kondensat yataqlarında az da olsa  $\text{CO}_2$  qazına rast golur. Məsələn, Rusyanın "Urenqoy", "Zapolyarnoye" və "Yurxarovskoye" yataqlarında  $\text{CO}_2$ -nin miqdardı uyğun olaraq 0,01, 0,03 və 0,07 %, "Astraxan", "Berezanski" və "Kandim" yataqlarında isə uyğun olaraq 21,55, 3,39 və 2,89 % təşkil edir.

Ümumiyyətə, karbon qazı rəngsizdir, az turşuluqlu dadi və iyİ vardır. Molekulyar kütloşı 44,01-a, sıxlığı 1,98  $\text{kg}/\text{m}^3$ -ə (standart şəraitdə), böhran temperaturu 31°C-ya, böhran təzyiqi 7,52 MPa-ya bərabərdir. Fiziki-kimyavi-terminodiamik xassələrinin görə nef-qaz hasilatı sahəsində geniş istifadə edilir.  $\text{CO}_2$ -nin maraq dairəsində olmasına dərəcədən digər tərəfi ondan ibarətdir ki, yanar qazların əsas hissəsinə təşkil edir və bu qazın işi agent kimi istifadə edilməsi ekoloji baxımdan da məqsədən gündür. Neft yataqlarında neftin sıxışdırılması məqsədilə ilk dəfə ABŞ-də istifadə edilib və sonralar daha geniş şəkildə sinqlarla başlanılmışdır. Neft yataqlarının işlənməsindən sonra, su ilə qarışmış, kimyavi reagentlərlə emal edilmiş və s. şəkildə istifadə olunur və ya tədqiq edilməkdir [4]. Qaz-kondensat yataqlarının işlənməsində, həmçinin fundamental və tətbiqi tədqiqatların aparılması da bu qazdan geniş istifadə olunur [5–7]. Tədqiqatlara əsasən,  $\text{CO}_2$ -nın digər qazlara nisbəton kondensatda daha yaxşı hallə olmasına həsabına kondensatı buxarlandırmaq qabiliyyətinin daha yüksək olması müyyənəşdirilmişdir. Qeyd edək ki, burada bu komponentin qaz-kondensat sistemlərinin faza çevriləmələrinə təsiri ən mühüm amillərdən olması təyin edilmişdir [5].

#### Eksperimentlərin aparılması

$\text{CO}_2$ -nın qaz-kondensat sistemlərinin faza münasibətlərinə təsirini tədqiq etmək üçün aparılan

eksperimentlər işi təzyiqi 45 MPa və temperaturu 100 °C olan YKΓ-3 tipli pVT bombasından həyata keçirilmişdir. Qurğu, rekombinə edilmiş qaz-kondensat sistemini  $\text{CO}_2$  ilə qarışdırmaq üçün xüsusi, yüksək təzyiqli pistonlu kompressor və  $\text{CO}_2$  ilə doldurulmuş yüksəktəzyiqli balonlu birləşdirilmişdir. Tədqiqat prosedurunda əsasən nəzərdə tutulan ölçmə, nümunə götürmə və digər omolyatları həyata keçirmək üçün sazlanılmış nəzarət-ölçmə cihazlarından və qaz xromatoqrafından istifadə edilmişdir.

Qaz-kondensat sisteminin yaradılması üçün Bulla-dən qaz-kondensat yatağının 46 №-li quyusundan görtürülmiş qaz və kondensat nümunələrindən istifadə edilmişdir. Qazın sıxlığı 0,7347  $\text{kg}/\text{m}^3$ , stabil kondensatın molekulyar kütüsləsi 134  $\text{kq}/\text{kmol}$ , sıxlığı isə 780,4  $\text{kq}/\text{m}^3$  ölçülmüşdür. Həm rekombinə olunmuş nünumə yaradılan

Cədvəl 1

| Komponentlər                             | Qaz fazasında $\text{CO}_2$ -nin miqdari, % |       |       |       |
|--|---|-------|-------|-------|
|  | 0   | 10    | 20    | 30    |
|  | Qazlarda komponent tərkibi                  |       |       |       |
| $C_1$                                    | 91,15                                       | 79,40 | 70,07 | 62,60 |
| $C_2$                                    | 6,78  | 5,83  | 5,73  | 3,93  |
| $C_3$                                    | 1,24  | 1,01  | 0,93  | 0,70  |
| $IC_4$                                   | 0,26  | 0,24  | 0,21  | 0,16  |
| $NC_4$                                   | 0,32  | 0,32  | 0,20  | 0,14  |
| $IC_5$                                   | 0,12  | 0,08  | 0,08  | 0,05  |
| $NC_5$                                   | 0,09  | 0,06  | 0,05  | 0,03  |
| $\Sigma C_6$                             | 0,04  | 3,40  | 3,41  | 3,41  |
| $CO_2$                                   | 0,14  | 9,66  | 19,32 | 28,98 |
| $C_{\text{tot}}$ , $\text{q}/\text{m}^3$ | 7,7   | 5,2   | 3,8   | 1,7   |

ilkin qazın, həm də  $\text{CO}_2$  qarışdırılmış qazların tərkibi cədvəl 1-də verilmişdir.

Yaradılmış qaz-kondensat sisteminin 100 °C temperaturda kontakt kondensasiya izotermi çıxarılmış, sistemin retrograd kondensasiya təzyiqi 22,8 MPa, maksimal kondensasiya təzyiqi isə 12–14 MPa intervalında təyin edilmişdir. Bunu nəzərə alaraq, çökəmşək kondensatı buxarlandırmış, təzyiqin 12 MPa qiymətində, toxmının maksimal kondensasiyanın aşağı sorğundan aparılmışdır.


Ahəmmiyyətli hesab edilir. Üsulun somorılıyını təyin etmək üçün sikllərin optimallı sayının təyin edilməsi vacibdir. Bunu nəzərə alaraq, eksperiment məlumatları nəticəsində müxtəlif təsir sikllərində disperslaşan kondensatın miqdarı təyin edilmişdir (şəkil 2).

Şəkil 2-dən göründüyü kimi, çökəmşək kondensatı disperslaşdırılması üçün təsir sikllərinin sayı da vacib məillərdir. Üsulun somorılıyını təyin etmək üçün sikllərdən sonra termodinamik tarazlı halında hamın təzyiqi və temperaturda qaz fazası tədriseçən xərie edilmişdir. Qaz fazası xərie dəməkələr barəbar, cədvəl 1-də verilən  $\text{CO}_2$  tərkibli qaz qarışıqı ilə əvəz edilmiş, yaradılmış yeni sistemə uyğun qazdan kontakt kondensasiya prosesi təkrar aparılmışdır. Başqa təsir sikllərində disperslaşan kondensatın miqdarı təyin edilmişdir.


fazasının vahid höcmində həll olan qazın və qaz fazasının vahid höcmində disperslaşan kondensatın miqdarı təyin edilmişdir. 100 °C temperaturda 12 MPa təzyiqdə sistemin qaz fazası xəric edildən sonra həmin qaz qarışıqı (separatör vasitəsilə disperslaşmış kondensatdan azad edilmiş) təkra-s sistemi qaytarılmışdır. Bu qayda ilə verilməş işi agentin çökəmşək kondensatla 4 kontakt sikli həyata keçirilmişdir. Bu məlumatlar dahi geniş şəkildə [8, 9] işlərində verilmişdir.

#### Karbon qazının kondensatın disperslaşma prosesinə təsir

Alınan nəticələrdən belə məlum olur ki, qaz qarışığının tərkibində  $\text{CO}_2$ -nin miqdarı 0–30 %-ə qədər artması, qaz fazasında disperslaşan kondensatın miqdardı 35,8-dən 42  $\text{q}/\text{m}^3$ -ə qədər artırır (şəkil 1). Bu qaz karbohidrogen kondensatı yaxşı disperslaşdırırmak qabiliyyəti onun miqdardının artması ilə kondensat fazasında həll olan qazın artması ilə də təsdiq edilir. Belə ki,  $\text{CO}_2$ -nin qaz fazasında mol %-la miqdardının 30 %-ə qədər artması kondensatın vəlid höcmində həll olan qazın miqdardının 118,3-dən 145  $\text{q}/\text{m}^3$ -ə qədər çoxalmasına səbəb olur.



Şəkil 1. Qaz fazasında disperslaşan kondensatın və maye fazasında həll olan qazın həcmiinin  $\text{CO}_2$ -nin miqdardından asılılığı



Şəkil 2. Qaz fazasında dispersləşən kondensatın miqdarnı  $\text{CO}_2$ -nin həcmi və çökmiş kondensat təsir sikkələrinin sayından asılılığı

yenidən hasil edilirsə, 30 %  $\text{CO}_2$  tərkibli qaz qarışığı ilə bu nöticə 33 % təşkil edir. Lakin sikkərin sayının artması buxarlandırmış kondensatın miqdarnını azaldır. Bu isə çökmiş kondensat tərkibində yüngül fraksiyaların azalmasına ilə (eksperimental məlumatlara əsasən hər sikkədən sonra qalan kondensatın sıxlığı artır) səbut etmək olar.


#### Karbon qazının retroqrad kondensasiya təzyiqinə təsiri

Qeyd edildiyi kimi,  $\text{CO}_2$  tərkibli təbii qaz qarışıqları işçi agent kimi dəha böyük üstünlüyə malikdir. Bu,  $\text{CO}_2$ -nın təbii sistemlərin fəza münasibətlərinə ətibarətlərini təsiri ilə əlaqədardır. Bu səbəbdən,  $\text{CO}_2$ -nın faza keçid proseslərinə, xüsusunən da retroqrad kondensasiya təzyiqinə nəca etməsi qiymətləndirilməlidir. Bunun üçün yuxarıda verilmiş eksperimental məlumatlardan istifadə edərək  $\text{CO}_2$  tərkibli sistemin böhren parametrləri (temperatur, təzyiq və həcm) hesablanmış (cədvəl 2) və uyğun faza diaqramları qurulmuşdur (Şəkil 3).

Cədvəl 2


| Qaz fazasında $\text{CO}_2$ -nin miqdarı, % | $T_b$ , °K | $P_b$ , MPa | $V_b$ , m³/mol |
|---|------------|-------------|----------------|
| 0   | 189,281    | 9,324       | 115,576        |
| 10  | 190,066    | 8,422       | 114,625        |
| 20  | 191,567    | 7,454       | 113,698        |
| 30  | 192,577    | 6,911       | 111,782        |

$\text{CO}_2$ -nın əlavə edilməsi ilə yaranan sistemlərin termodynamiki xüsusiyyətləri elə dəyişir ki, hər yəni sistemin böhren temperaturu avvalokindən böyük, böhren təzyiqi isə avvalokindən kiçik olur. Nöticədə faza diaqramlarının ordinat oxu üzrə aşağıya doğru yerini dəyişməsi və sistemin kondensasiya təzyiqi qiymətlərinin azalması müşahidə



Şəkil 3.  $\text{CO}_2$  tərkibli təbii qaz qarışığının faza diaqramları

olunur (bax: Şəkil 3). Buradan aydın olur ki,  $\text{CO}_2$  daxil olduğu sistemin böhren təzyiqinin qiymətdən asılı olmayaqəmən təzyiqin qiymətini azaltmağa çalışır. İndiysə qədər aparılmış tədqiqatlar da molundur ki, binar və üçkomponenli sistemlərin tərkibində hər hansı bir komponentin miqdarı 0-dan 100 %-ə qədər dəyişdikdə sistemin böhren təzyiqi parabolik şəkildə dəyişir və sistemin faza diaqramı, həmim komponentin fərdi faza diaqramına doğru yığılır [10]. Deməli, qarışqadə  $\text{CO}_2$ -nın miqdarı elə bir həddən çatır ki, həmim qiymətdən sonra qarışığın böhren təzyiqi  $\text{CO}_2$ -nin böhren təzyiqinə yaxınlaşır. Bunu təsdiq etmək üçün  $\text{CO}_2$ -nın qaz fazasında artması analitik dəvam etdirilmiş və böhren parametrləri hesablanmışdır. Bu nöticələr cədvəl 2-də olan qiymətlərlə birləşikdə Şəkil 4-də göstərilmişdir.



Şəkil 4.  $\text{CO}_2$ -nın miqdardan asılı olaraq sistemin böhren təzyiqi və temperaturunun dəyişməsi

Şəkil 4-dən göründüyü kimi,  $\text{CO}_2$ -nın təbii karbohidrogen sistemi tərkibində elə bir qiyməti (baxılın halda 70–80 % intervalında) var ki, bundan sonra onun artması sistemin böhren təzyiqinin qiymətini artırır. Deməli,  $\text{CO}_2$ -nın bu qiymətdən

sonra qarışığın retroqrad kondensasiya təzyiqləri də artacaqdır (milyonluq temperatur intervalında).

Buradan belə nöticə çıxarmaq olar ki,  $\text{CO}_2$ -nin qaz-kondensat sistemlərinin retroqrad kondensasiya təzyiqinə təsirini birmənalı qiymətləndirmək olmaz. Belə qarışıqların retroqrad kondensasiya təzyiqləri sistemin xüsusiyyətlərinin, böhren parametrlərinin dəyişməsi nöticəsində ayrı-ayrı temperatur intervallarda müxtəlif ola bilər.

#### Nöticə

Tədqiqatlar nöticəsində məlum olmuşdu ki, işçi agent kimi istifadə olunan qazın tərkibində  $\text{CO}_2$ -nin artması, sistemin qaz fazasında dispersləşən kondensatın miqdarmını artırır. Həmçinin, qaz

fazasında  $\text{CO}_2$ -nin çıxmasına kondensatın vahid höcmində hələ olan qazın miqdardının da artmasına göstərib çıxarır.

Qaz-kondensat sistəminin tərkibində  $\text{CO}_2$ -nin miqdarnın 70–80 % intervalında artması sistemini böhran təzyiqinin qiymətinə azaldır, sonrakı artımı isə sistemini böhran təzyiqinin qiymətinin artmasına səbəb olur.

$\text{CO}_2$ -nin qaz-kondensat sistemlərinin retroqrad kondensasiya təzyiqinə təsirini birmənalı qiymətləndirmək olmaz. Belə qarışıqların retroqrad kondensasiya təzyiqləri sistemin xüsusiyyətlərinin, böhran parametrlərinin dəyişməsi hesabına ayrı-ayrı temperatur intervallında müxtəlif şəkildə ola bilər.

#### Ədəbiyyat siyahısı

- Гриценко А.И., Островская Т.Д., Юшкин В.В. Углеводородные конденсаты месторождений природного газа. – М.: Недра, 1983, 263 с.
- Hamidov N.N., Fətəliyev V.M. Laya çökmiş kondensatın təbii qazla buxarlandırılmasına qalıq suyun təsirinin eksperimental tədqiqi // Azərbaycan neft təsərrüfatı, 2016, № 10, s. 23-27.
- Meng X., Sheng J. Experimental and numerical study of huff-n-puff gas injection to re-vaporize liquid dropout in shale gas condensate reservoirs // Journal of Natural Gas Science and Engineering, 2016, v. 35, part A, pp. 444-454.
- Багын В., Бан А., Далешаш Ш., Забродин П.Н., Терек Я. Применение углекислого газа в добывче нефти. – М.: Недра, 1977, 240 с.
- Гамидов Н.Н. Исследование испаряемости конденсата в присутствии углеводородных и неуглеводородных газов: дис. канд. техн. наук, Баку, 1999, 122 с.
- Островская Т.Д., Гриценко А.И. Исследование газоконденсатных смесей, содержащих  $\text{CO}_2$  и  $\text{N}_2$  // Газовая промышленность, 1983, № 8, с. 31-32.
- Гамидов Н.Н., Фатагиев В.М. Влияние критических свойств газов на процесс испарения пластовых углеводородных конденсатов. Материалы XI Международной научно-практической нефтегазовой конференции. Кисловодск, 27-31 октября, 2014, с. 45-46.
- Абасов М.Т., Аббасов З.Я., Аббасов Ш.Д., Гамидов Н.Н. Влияние неуглеводородных компонентов на давление начала конденсации природных систем // Газовая промышленность, 2000, № 1, с. 17-19.
- Аббасов М.Т., Аббасов З.Я., Фатагиев В.М., Гамидов Н.Н., Мамедова Г.Г. Прикладные вопросы термодинамики при добывче нефти и газа. – Баку: Нафта-Пресс, 2013, 212 с.
- Катып Д.Л. и др. Руководство по добывче, транспорту и переработке природного газа. – М.: Недра, 1965, 765 с.